



İsveçin SWECO beynəlxalq ekoloji məsələhətçi şirkəti tərəfindən Dünya Bankı tərəfindən maliyyələşdirilən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin Layihə İdarəetmə Qrupunun üzvləri üçün avqustun 27-dən sentyabrın 3-dək İsveçdə məişət tullantılarının idarəçiliyinə dair 1 həftəlik təlim keçirilmişdir.

Təlimin məqsədi məişət tullantılarının idarə olunması üçün ekoloji, sosial və iqtisadi cəhətdən davamlı qurumun yaradılması, idarə olunması və inkişafına dair geniş biliklərin təmin edilməsidir.

Digər vacib məqsəd iştirakçıların İsveç təcrübəsi və texnologiyadan uğurla istifadə olunması üçün zəruri biliklərə yiyələnməsi və bunun Azərbaycanda yerli mühitdə mümkün qədər geniş tətbiqinə çalışması idi.

Təlimdə BMTVİ layihəsinin direktor müavini Vüsal Nəsirli, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Hidayət Abdullayev, tullantıların idarəçiliyi üzrə mütəxəssis Mehdi Salamzadə və ətraf mühit üzrə mütəxəssis Faiq Sadıqov iştirak etmişlər.

Mühazirəçilər bərk məişət tullantılarının idarəçiliyinə dair formal təlim proqramlarının və tədris səfərlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsi icrası üzrə geniş təcrübəyə malikdirlər. Tove Ireblad, Anders Ridergren və Ingrid Hastaddan ibarət Təlim Heyəti tərəfindən aparılmış mühazirələr məişət tullantılarının idarə olunmasının idarəetmə, maliyyə, iqtisadi, texnoloji, hüquqi, analitik, təşkilati və kommunikasiya sahələrini əhatə etmişdir.

Təlimin mövzuları aşağıdakılardır:

- Planlaşdırma, İsveçdə bərk məişət tullantılarının idarəçiliyinə dair ümumi məlumat
- Təşkilatı məsələlər, Qanunvericilik, İqtisadiyyat, xərclərin ödənilməsi və haqlar
- Bərk məişət tullantılarının idarəçiliyi sahəsində ekoloji tədqiqat, ekoloji tariflər, icazələr, riskin qiymətləndirilməsi, peşə sağlamlığı və təhlükəsizliyi, təhlükəsizlik sistemi və istismara nəzarət daxil olmaqla Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) məsələləri
- Toplanma və daşınma, çeşidləyici qurğular, təkrar emal, kompostlaşdırma və poliqonların bərpası (yeni poliqonlar, ötürücü məntəqələrin layihələndirilməsi, təkmilləşdirilməsi, bağlanması və təmizləmə fəaliyyəti)

Təlim proqramı müəzire və aşağıdakı səfərlərdən ibarət idi:

- İsveç Ətraf Mühitin Mühafizəsi Agentliyinə səfər. Bu səfər İsveçdə tullantıların idarəçiliyində milli, regional və yerli səviyyədə maraqlı tərəflərin cavabdehliyindən fayda əldə etmək üçün rol və vəzifələrin necə bölünməsinə nümunə olmuşdur.
- Hagby və Salmunge tullantıların çeşidlənməsi mərkəzinə səfərlər; bu səfər ev və mənzillərdə mənbədə çeşidlənməsi sistemi, qablaşdırılmış tullantılarının toplanması, məişət tullantıları ilə əlaqədar təkrar emal təşəbbüsləri, yaşıl və təhlükəli tullantılar, tibbi tullantılar və deposit sistemini əyani olaraq göstərdi.
- Hagby, Högbytorp and Salmunge poliqonlarına səfərlər.
- Norrtälje bələdiyyəsinin Tullantıların İdarəçiliyi Departamentinə səfər. Görüş zamanı bələdiyyədə tullantıların idarəçiliyinin təşkili, xüsusən də məişət tullantılarının toplanması zamanı ətraf mühitə zərər verilməməsi barədə məlumat verilmişdir.